



## Eldniz Quliyev: inancı kılkınlıqda həbs edir

nancı Məbuslarnın Həqiqətlərinin müdafiəsi və qorunması, rejissor Eldniz Quliyev "Vətənə gedərək" portalının məsahibidir. Oxucuların maraqı olacaq növbəti albom, həmin məsahibin təqdimatıdır.

Arannnews-Siz inancı Məbuslarnın Həqiqətlərinin müdafiəsinin təmsilisiiniz. Bu gün Azərbaycanda bəyənşəhər inancı Məbuslar var. Onları Həqiqətlər necə müdafiə edirsiniz? Səxlanma rəiti ilə tanınmaq nə inancı Məbuslarnın müdafiəsi edildiyi Həsxanalarada gələn təklif edilirsinizmi? Məməyyət, bu sahədə fəaliyyətiniz bardı nə deyil bilirsiniz? - Qarabağ qazisi Rəvvən Həmdli və Mən inancı Məbuslarnın Həqiqətlərinin Müdafiəsi Komitəsinin həmsədrləriyik. Siyasi Məbuslarnın adları müxtəlif siyahılarda sıralanıb. Amma bütün siyasi Məbuslarnın siyahılarda inancı insanları sayı 60-70 fərddir. 152 nəfər siyasi Məbusun 70-dən artıq inancı insanları idi. Daha sonra 51 nəfər siyasi Məbus azadlıq xətti, onları da 15 nəfər dindarları idi. Müdafiə Komitəsi olmasa yerdəki 15 nəfərin tam əsrləri azadlıq xəməyacəqdır. Biz mətbəə olaraq iclasları keçiririk, insan haqlarının müdafiəsi ilə müəllimlərə təhlükələrə qarşıdır. İkinci xarici ikən şəhərliklərin məracitlərini edirik. Yəni daim gəndəm saxlayır bu mənzunu və hesab edirmək ki, inancı Məbuslarnın Həqiqətlərinin müdafiəsi nə daim aktiv fəaliyyət göstərməliyik.

Bu gün zindanlarda xeyli sayıda Məbuslar var ki, onları şəhərində ox ciddi problemlər var. Məsləhət - Hepatit, vərəmdən ziyyət kənən Məbuslar var. Nardaran olayları zaman yaralanan ailə Abdulliyev, hazırda zindanda onurənsənə taxılın iki gələn yaayır və məliyyət edilmər. Nə dəhlisi odur ki, 1-ci qrup lili, bələdiyyətçi Bəyadov Qobustanda ciddi rejimdə saxlanılır. Bu insanların həyat təhlükə qarşılığında. Bu təhlükənin qarşısına almaq nə hansı addımlar atılır? - Biz Rəvvən Həmdli ilə mətbəə olaraq Həsxanalaraya baxırıq. Bir neçə dəfə Qobustan qəpalı Həsxanada və 15 saylı Cəzakəm Məssisindən olmur. Elcə də Məbuslarnın saxlandığı Həsxanalaraya baxın. Qobustan Həsxanada saxlanan Nardaran Məbuslar Abbas Həsənov və Cabbar Cabbarlı ignələr məruz qaldı. Biz Həsxanaya getdik və Cabbar Cabbarlı ilə, eyni zamanda Məsləhət Birliyi Həkatının idarəəsi Tələh Barzad ilə görüşdük. Rəhbərliklər sonra məyən yumalımlar iddiəti. O cümlədən rəhbərliyin qarşısında təbliğ qoyduq ki, Məbuslarnın ailələri ilə görüşmə və telefon danqları qoyulan məhdudiyyət aradan gətirilən. Biz buna nail olduk. Bir hallarda Həsxanada rəiti aradı. Stiliq, cəsədən bir insan Həsxanada, bu aradıqda əgər edilmiş, hərəkət etdirilməsi yoxdur. Qobustan qəpalı Həsxanada saxlanan Tələh Barzad Abbas Həsənov və Cabbar Cabbarlı ignəcə verilən etiraz olaraq aqəsiyənən balaşdır. Biz onunla gələn xahi etdikdən sonra bu aqəsiyənən da dayandırmaq nail olduk. Yəni daim bu insanlar bizim diqqətimizdir. Eyni zamanda Həsxanalarada Hepatit, vərəmdən yoluxan adamlar var, bəziləri bu xəstliklərə oraya. Bu adamlar daha ox diqqət, qaytbəz edir. Amma bələdiyyətçi Bəyadova gələn, birinci qrup lili belə rejimdə saxlananın bütün insan haqlarına ziddidir və bütün insanla vurulan zərbədir. Bu elə bir biabır məqamı da, adı sənəd ifadə etmək tədir. Bundan başqa 15 saylı Cəzakəm Məssisində saxlanan hicablı Məbusu Ruhulla Axundzadə ilə görüşdük. Rəvvən Həmdli ilə birgə məssisindən rəhbərliyin rizəsi ilə məracit etdirilib, burada saxlanan inancı Məbuslara gəlmək nə imkan yaratmışdır xahi etdik. Biz ancaq Ruhulla Axundzadə ilə grameyicaz verdildik. Orada dərhal inancı Məbuslar, Sahil Rza, ailə Abdulliyev, Fradər Muradov və digərləri saxlanıldı. Bəziləriniz ki, Fradər Muradov Hepatit C-dən ziyyət kərə. Bu gün Fradər Muradovun ziyyəti qəflətərək aradı. Onun ailəsinin gələn imkan verəməsini və vaxtında malikisi rəhbərliklərə laq saxlaşdırmaq və buna imkan yaratdır. Hazırda Fradər Muradov bərənzi ziyyətindən xəsər da, o, mələkə malikən kərəmliyidir. Məməyyət, alıqən inancı insanları Məbusə Komitəsinin iclaslarında geni tərkibdə keirik. Dəzdir, hakimiyyət buna imkan vermir, hər çərçivə mane yaradır. Amma nəvəti həftə geni bir iclasda planlaşdırı. - Məməyyətlik ləğət sosial-iqtisadi bərənzi ziyyətindən və bəhalərdən ox acınacaqlı ziyyət kərə. Amma növbəti alanda ki, Məbuslarnın ailələrinin eyni zamanda ev rəhbərliyi, ailənin yeganə qazancı gələn hərəkət edilib, ailədən kərəp uəqələr var bunu dənəmək zərərdir. Təkcə inancı Məbuslara deyil, dərhal siyasi Məbuslara hətta nə uzaq qohumlar da ziyyətindən knarlaşdırı, ailə zəvərə adı ilə də gətirilər. Eyni zamanda biz şəhərində problem olan Məbuslardan dəndək. Bunların idarəələrə də alınmalıdır. Birən bunları nə bəyən məbləğ vəsaiti ehtiyac var. Bu ailələrin maddi problemlərinin kəmək nə konkret hansı iləri gələnlər və ya hənəssə ideyəyən var? - Bu sənədən ox rəhbərliklər toxunub. Biz gələn bütün siyasi Məbuslara, o cümlədən inancı siyasi Məbuslara müdafiə məsləhətinin başına rəkursdan yanaq. Gələnlər ki, biz hələ nəticə ilə məbariz aparrıq. Slindən isə səbəb məbariz aparmalıyıq. "Obtovoy" ləğət dindarlar tutulur. Bunun səbəbinə aradı. Bu nə səfiaridir? Bu gün ləğət inancı qismən olan bu təzyiqlərə slindən həkumt belə bir fikir formaladırmaq istəyir ki, guya bu insanlar hərəkət etməyib, onlar islam dəvəti, xurafat dəvəti quracaqlar və bu qədər təhlükəlidirlər. Niyə bu absurd fikr dərdir? Mən eyni zamanda Siyasi Məbuslara Azadlıq tətbiqəsi və zərər. Bu qurumda bilərsiniz ki, Leyla

Yunus da tmsil olunur. El bir ay olmur ki, biz inancı mhbuslarn ilrin toxunmayaq. Bu mslni beynlxalq sviyyd qaldır tez-tez. Bu insanlarn aillri var, n sas da aillrind krp uaqlar var. Bzn bu uaqlar xstlnir, onlara yardım etmk lazmdr. Bayramlar, tarixi gnlrd bu aillri ziyart etmk lazmdr. Bu aillrin xeyird-rd yanlarında olmaq lazmdr. Btn bunlar n xeyli maddi vsait ehtiyac var. Barmaqla saylacaq qdr yardım ednır var. nancl mhbus, elc d digr siyasi mhbus aillrin maddi yardım msisi ox arl msldir, bunu da hll etmk lazmdr. Amma hı ki, bu maddi yardım msisin ah kmkl cavab verqli olacaam. nki hr zaman Rvn hmdli il mn pensiyamzdan qzik-qurula kims drman almaa, kims kmk etmy alrq, kimins evin getmy yardım edirik. Ka ki, he olmaya din qardalar inancı aillri bu tin gnlrd darda qoymaya, onlara yardım li uzada. nanram ki, bu tinliyin d hdsindn glmk olar. TKi kmk ednır, zindanlardak din qardan dnn imanllarn iind bir .mrhmt qlcm oyada bilk